



XALQ QƏZETİ

№ 18 (28990) 24 yanvar 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüş



❑ **Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşüb.**

Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini vurğulayaraq qeyd etdi ki, ölkədə yaradılan biznes mühiti və investorlar üçün şərait başqa şirkətlər kimi, “Procter and Gamble” şirkəti də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəsliyə.

Loik Tassel bildirdi ki, “Procter and Gamble” şirkəti yaranmış biznes mühitindən istifadə edərək regionda fəaliyyətini genişləndirmək istəyir. Bu məqsədlə Bakıda fəaliyyətini böyütmək

Orta Asiya və digər region ölkələrinə öz məhsullarının satışını artırmaq marağında. Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə səbəb olub.

Prezident İlham Əliyev Azərbaycanda yaradılan biznes mühiti, gömrük, vergi və digər sahələrdə həyata keçirilən islahatlardan danışdı. Dövlətimizin başçısı şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə qərarların düzgün olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan dövlətinin investorlara, sahibkarlara bundan sonra da dəstək verəcəyini bildirdi.

AZƏRTAC

Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb



❑ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.**

Metyu Piqas şirkətin 2000-ci ildən Azərbaycanda müxtəlif layihələrin maliyyələşməsi və investisiya məsələlərinin həlli üzrə məsləhət xidmətləri göstərdiklərini vurğuladı. O, 2017-ci ildə şirkətin Azərbaycan Beynəlxalq Bankının borclarının şəxsləndirilməsində iştirak etdiyini və bankın maliyyə məsləhətçisi olduğunu bildirdi. Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının uğurla başa çatdığını və bunun beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunduğunu xüsusi vurğulayan

Metyu Piqas respublikamızda yaradılan biznes mühitinin, sahibkarlara göstərilən dəstəyin və ölkəmizin iqtisadi uğurlarının “Doing Business 2019” hesabatında əks olunmasının Azərbaycanda investisiya məsələlərinə dair konfransların və digər tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaratdığını bildirdi. Qeyd olundu ki, global şirkətlər və investorlar Azərbaycanda belə böyük tədbirlərin keçirilməsində çox maraqlıdır. Bu, həm də Azərbaycan Prezidenti tərəfindən xarici investorlara göstərilən

dəstəyin, sərmayələrin cəlb olunması, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarların və görülən tədbirlərin dəstəklənməsi baxımından çox əhəmiyyətlidir. Metyu Piqas maliyyə məsləhətçisi kimi öz xidmətlərini təklif edərək, Azərbaycanda bu sahədə fəal əməkdaşlıq üçün böyük potensialın olduğunu dedi.

Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin fəaliyyətindən razılığını bildirdi. Dövlətimizin başçısı şirkət ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğuladı.

AZƏRTAC

Prezident İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub



❑ **Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “The Boston Consulting Group” şirkətinin prezidenti və baş direktoru Riç Lesser ilə görüşü olub.**

Görüşdə Riç Lesser “The Boston Consulting Group”un rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində müxtəlif həll variantları işləyib hazırlayan global şirkətlərdən biri olduğunu vurğulayaraq, Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, Azərbaycanda həyata keçirilən islahatları, yaradılan biznes mühitini və sürətli

inkişafı dəstəklədiklərini bildirdi. Riç Lesser həm dövlət qurumlarının, həm də özəl şirkətlərin fəaliyyətində, səhiyyə, icbari tibbi sığorta və digər sahələrdə daha yüksək idarəçiliyi təmin edəcək rəqəmsal həll variantlarına malik olduqlarını dedi. Qeyd edildi ki, Azərbaycanda bu həll variantlarının tətbiqi həm yeni iş yerlərinin yaradılmasına səbəb olacaq,

həm də Prezident İlham Əliyevin həyata keçirdiyi idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

Prezident İlham Əliyev “The Boston Consulting Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın müxtəlif dövlət və özəl şirkətlər ilə əməkdaşlığın, biznes mühitinə dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirdi.

AZƏRTAC

Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub

❑ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “VTB-Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.**

Görüşdə “VTB-Bank” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olundu.

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

AZƏRTAC



Hikmet HACIYEV: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

» 2



Azərbaycan əleyhinə sifarişlə hazırlanmış “qətnamələr” gereksiz kağız parçalarıdır

» 3



Ötən il 2 milyon kvadratmetrdən artıq yaşayış evləri tikilmişdir

» 5



Rusiyalı nazir ABŞ-ın iqtisadi sistemini tənqid edib

» 8

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə Prezidenti Ueli Maurer ilə görüşü



□ **Yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olub.**

Görüşdə Azərbaycan ilə İsveçrə arasında iktirafı münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Prezident Ueli Maurer dedi ki, İsveçrə iş adamları Azərbaycanla biznes mühiti üçün yaradılan şəraitdən çox razıdırlar. Onlar Azərbaycanda iqtisadi inkişaf və biznes imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradıldığını bildirir. Azərbaycan ilə İsveçrə arasında hava əlaqəsinin açılması da əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət

daşıyır.

Prezident İlham Əliyev Azərbaycanda infrastruktur sahəsində görülən işlərdən danışdı, respublikamızın beynəlxalq daşımalarda çox mühüm tranzit ölkəyə çevrildiyini dedi. Dövlətimizin başçısı dəmir yolu ilə yüklərin artıq Asiyadan Avropaya Azərbaycan ərazisindən daşınmasına başladığını qeyd etdi. Prezident İlham Əliyev İsveçrədə istehsal olunan qatərlərin Azərbaycanla dəmir yolunun yenilənməsinə və inkişafına töhfə verdiyini vurğuladı, bu sahədə əməkdaşlığın uğurla

davam etdiyini bildirdi.

Görüşdə SOCAR-ın İsveçrəyə investisiya qoymasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu.

Prezident İlham Əliyev bildirdi ki, biz Azərbaycanın iqtisadi inkişafına daha çox İsveçrə şirkətinin investor qismində cəlb olunmasında maraqlıyıq. Dövlətimizin başçısı İsveçrə şirkətlərinin Azərbaycan ilə fəal əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərinə əminliyini bildirdi.

Söhbət zamanı qarşılıqlı ticarətin genişləndirilməsinin vacibliyi qeyd olundu. Azərbaycanda alternativ enerjinin istehsalında İsveçrə şirkətlərinin iştirakı məsələlərinə toxunuldu. Prezident İlham Əliyev

Azərbaycanda bu sahədə də geniş işlərin aparıldığını dedi və bu baxımdan İsveçrənin təcürbəsinin ölkəmizdə öyrənilməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitin ölkəmizdəki inkişaf proseslərinin beynəlxalq təşkilatlar tərəfindən qeyd olunduğunu və beynəlxalq reytinglərdə əksini tapdığını vurğuladı.

Görüşdə Azərbaycanda "Holcim" şirkəti tərəfindən sement zavodunun tikintisinin vaxtilə iqtisadi əməkdaşlığın əsasının qoyulmasında böyük rol oynadığı qeyd olundu. Dövlətimizin başçısı sement zavodunun Azərbaycanın iqtisadi inkişafında rolunu qeyd etdi.

Prezident Ueli Maurer bildirdi ki, Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün İsveçrə tərəfi də konkret addımların atılmasında maraqlıdır.

Daha sonra Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreskin ilə görüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri yanvarın 23-də başa çatdı.

AZƏRTAC

“Suez Group” Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

□ **Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşü olub.**

Görüşdə Erik Gebali “Suez Group”-un Azərbaycanda su infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyətindən və ölkəmizlə əməkdaşlığın uğurlu olmasından danışdı. O, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev “Suez Group” ilə əməkdaşlıq çərçivəsində görülən işlərin əhəmiyyətini vurğuladı, şirkətlə əməkdaşlığın ölkəmizdə su infrastrukturunun daha da təkmilləşdirilməsinə böyük töhfə verdiyini qeyd etdi.

AZƏRTAC



Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Equinor” (keçmiş “Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.**

Görüşdə “Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı SOCAR-la “Equinor” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olundu.

Dövlətimizin başçısı “Equinor”-un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirdi. Söhbət zamanı “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” perspektiv layihələri və “Dədə Qorqud” qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparıldı.

AZƏRTAC


“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb

□ **“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb.**

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin sentyabrından oktyabr ayınadək olan dövrü əhatə edir.

Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm beynəlxalq tədbirlərdən biri İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi olub. Prezident İlham Əliyevin bununla əlaqədar Türkiyəyə işgüzar səfəri zamanı keçirdiyi görüşlər barədə informasiyalar, Azərbaycan və Türkiyə prezidentlərinin “Space” televiziyaşının müxbirinin sualına cavablarının və dövlətimizin başçısının konqresdə çıxışının mətnləri kitabda yer alıb. Dövlətimizin başçısı çıxışında deyib: “Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlamlıq rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olub ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Bizim enerji siyasətimiz imkan verdi ki, biz özümüz də xarici ölkələrə sərmayə qoqayd”.

Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Roma Papası Fransisk ilə görüşünün materialları, Venesuela Bolivar Respublikası və Xorvatiya Respublikası prezidentləri ilə apardığı danışqlara dair informa-



siyalar, dövlət başçılarının mətbuata bəyanatlarının, Prezident İlham Əliyevin Azərbaycan-Xorvatiya Biznes Forumunda çıxışının mətnləri daxil edilib. Azərbaycan Prezidenti bütün görüş və danışqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətinin regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münacişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Çoxcildliyin 76-cı kitabında, həmçinin Prezident İlham Əliyevin Rusiya, Belarus, Pakistan, Türkiyə, Bolqarıstan, Tacikistan, ABŞ, Rumıniya və digər dövlətlərin, ASPA, Afrika İttifaqı, ATƏT və Avropa İttifaqının ölkəmizə səfər etmiş yüksək vəzifəli

şəxslərini, Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksək səviyyəli iştirakçıların qəbul etməsinə dair materiallar yer alıb.

Oxucu bu cildə dövlətimizin başçısının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda nitqinin, Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə çıxışının, V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində söylədiyi nitqin, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi geniş müsahibəsinin mətnləri ilə də tanış ola bilər.

Bu kitabda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqinin mətni, Mingəçevir və Sumqayıt şəhərlərinə, Qazax və Ağstafa rayonlarına səfərləri zamanı iqtisadi və sosial infrastruktur obyektlərinin açılışlarında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri haqqında materiallar da verilib.

Nəşrə ölkə rəhbərinin “ADEX-2016” II Azərbaycan Beynəlxalq Müdafiə Sergisinin, VII Azərbaycan-Rusiya Regionalarası Forumunun iştirakçılarına müraciətlərinin mətnləri, habelə müxtəlif məktubları daxil edilib. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərneşr” tərəfindən buraxılan 76-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Hikmət HACIYEV: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

□ **Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşü ilə bağlı AZƏRTAC-ın sualını cavablandırır.**

– **Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşü barədə nə deyərdiniz?**

– Bu görüş Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib. Görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş

qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər.

Bildiyiniz kimi, danışqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu il yanvarın 16-da Parisdə, 2018-ci il dekabrın 3-də isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi



nəzərdə tutulub.

Tam formatda dövlət başçıları səviyyəsində görüş, bir qayda olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunur.

Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı xəritə işğalçılığına dair yeni sənəd

□ **Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (ASPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov son illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif fəsadları ilə bağlı bir çox sənədlər hazırlayıb. O, ASPA-nın sessiyası çərçivəsində yazılı sualla Nazirlər Komitəsinin sədrinə müraciət edib. Nazirlər Komitəsinin yazılı suala cavabı avropalı deputatlara təqdim olunub.**

Rafael Hüseynov bildirib ki, Ermənistanın tarixi saxtalaşdırma və işğal siyasətinin tərkib hissəsi olan toponimlərin kütləvi şəkildə erməniləşdirilməsi məsələsi ilə bağlı Parlament Assambleyasında dəfələrlə məsələ qaldırılıb, tövsiyə xarakterli qətnamə də hazırlanıb. Nazirlər Komitəsinə yazılı sual şəklində ünvanlanan 14797 sayılı sənəddə isə ermənilərin son dövrdə Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdəki yer adlarını qon-

darma şəkildə dəyişdirmək, Dağlıq Qarabağın adını beynəlxalq aləmdə rəsmən Artsax kimi təqdim etmək cəhdlərinin ifşasına yönəlib. Sənəddə deyilir: “Rəsmi xəritələr, müxtəlif nəşrlər və arxiv sənədləri təsdiqləyir ki, XX əsrin əvvəllərində müasir Ermənistan Respublikasının yerləşdiyi ərazidəki 2310 toponimdən 2000-ə qədər Azərbaycan mənşəli olub və artıq onların hamısı dəyişdirilərək erməniləşdirilib. Eyni siyasət indi

Azərbaycanın Ermənistanın işğal altında olan ərazilərində aparılır və hətta dünya ictimaiyyətini çaşdırmaq məqsədilə təmiz Azərbaycan sözü olan Qarabağ adının dəyişdirilməsi istiqamətində avantürist cəhdlər edilir”.

Sənədin ikinci hissəsi qeyd olunanları nəzərə alaraq deputat Rafael Hüseynov Nazirlər komitəsinə ünvanladığı belə bir sualdan ibarətdir ki, Ermənistan tərəfinin bu qanunazidd və qeyri-konstruktiv hərəkətləri danışqlar prosesinə ciddi xələf gətirir, münacişənin dərinləşməsinə səbəb olur. Bu qəbil kartografiya təcavüzü siyasətindən Ermənistan tərəfini çəkindirmək üçün Nazirlər Komitəsi hansı mümkün addımları ata bilər?

ASPA-da qəbul edilmiş qaydalarla müvafiq olaraq Nazirlər Komitəsinə yönələn yazılı suallar həmin quru-

mun cavabı ilə birgə ayrıca sənəd kimi nəşr edilərək tirajlanır. Nazirlər Komitəsinin bu müraciətə cavabında bildirilir ki, Azərbaycanın və Ermənistanın Avropa Şurası qarşısında öhdəliyi var ki, Dağlıq Qarabağ münacişəsinin sülh yolu ilə həll etsinlər. Nazirlər Komitəsi dəfələrlə vurğulayıb ki, problemin həlli məsələsində bilavasitə səlahiyyət ATƏT-in Minsk qrupunun həmsədrlərində olsa da, Avropa Şurası irəliləyiş əldə edilməsinə töhfələri verməyə həmişə hazırdır. Münacişənin həllinə, danışqlar prosesinə zərər vuran istənilən cəhd isə qəbul edilməzdir.

Şəhla AĞALAROVA, AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

❑ **Prezident İlham Əliyevin bu günlərdə məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli aparılması ilə bağlı verdiyi tapşırıq artıq öz müsbət təsirini göstərdi.** Dövlətimizin başçısı humanizm prinsiplərinə sadıqlığını bir daha nümayiş etdirdi və bu addımı ilə ölkəmizə qarşı piar kampaniyası aparan bir sıra qərəzli beynəlxalq təşkilatların və onlara rəvac verən antimişli qüvvələrin ümidlərini yerlə-yeksan etdi. Respublikamızın uğurlarını gözü götürməyən belə antiəzərbaycan qüvvələr Mehman Hüseynov şousundan də yararlanı bilmədilər və bu dəfə də rüsvay oldular.

Azərbaycana şər-böhtan atmaq Qərbin bir sıra siyasi dairələrinin, ölkəmizin inkişafını gözü götürməyən bəzi beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının "sevimli" məşguliyyətinə çevrilib. Antiəzərbaycan qüvvələr ölkəmizə qarşı böhtan atmağa o dərəcədə vərdiş ediblər ki, hətta Avropanın bir sıra nüfuzlu qurumlarının çirkəb içərisində capaldığını, bəzi ölkələrdə

dairələr və antiəzərbaycan qüvvələr tərəfindən təşkil olunmuş qərəzli şou hesab edirəm. Mən tez-tez nüfuzlu beynəlxalq qurumların tədbirlərində iştirak edirəm və şahidi oluram ki, Azərbaycana, onun rəhbərinə necə böyük hörmət və ehtiram var. Respublikamız beynəlxalq aləmdə demokratik prinsiplərin inkişafına diqqət yetirən ölkə kimi tanınır. Belə olmasaydı, mötəbər beynəlxalq qurumlar öz tədbirlərini Bakıda

M.Hüseynovun müdafiəsinə qalxanlar onun həbs olunmasının səbəbini unutmamalıdır. Ölkəmizdə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Mehman da bəzi adamların şərəf və ləyaqətini təhqir edib, işgüzar nüfuzuna xələl yetirib. Ona görə də törətdiyi konkret cinayət əməlinə görə cəzasını çəkir. Bütün bunlara baxmayaraq, mənim də qoşulduğum bir qrup hüquq müdafiəçisi Mehman



Siyasi riyakarlar yenə iflasa uğradılar

qarşıdurmaların kəskinləşdiyini, dinə etirazçılara qarşı qəddarlıq nümayiş etdirmələrini, onları həbsə atdıqlarını "görmürülər". Son illər respublikamıza qarşı qərəzli qətnamələr qəbul etməkdə xüsusi fəallıq göstərən Avropa Parlamenti tərəfindən yanvarın 17-də qəbul olunmuş "Mehman Hüseynovla bağlı təcili qətnamə"ni növbəti siyasi riyaklılıq adlandırmıq daha yerinə düşərdi. Bu quruma da çox yaxşı bəliddir ki, Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, öz milli maraqlarına uyğun və qarşılıqlı maraqa kəsb edən məsələlərin gündəmə çıxarılmasını, müzakirə olunmasını və müvafiq qərarlar qəbul edilməsini dəstəkləyir. Ölkəmiz insan hüquq və azadlıqlarının qorunmasında digər dövlətlərə nümunə göstərilir. Bunu indiyə qədər imzalamış əfv sərəncamları, həmçinin amnistiya aktları da təsdiqləyir. Hər dəfə cənab Prezident belə bir humanist addım atanda ilk reaksiya verən və Azərbaycanda humanizm prinsiplərinə böyük önəm verildiyini alqışlayan elə beynəlxalq təşkilatlar, tanınmış ekspertlər, hüquq müdafiəçiləri olur.

Bu yaxınlarda Avropa Parlamentində Azərbaycanla bağlı aparılmış müzakirələr və Mehman Hüseynov barədə qəbul olunmuş qətnaməni Avropada erməni diasporu, erməniparəst

keçirmədilər.

Avropa Parlamentinin ölkəmiz haqqında mənfi rəy yaratmaq cəhdi, guya bizdə insan hüquq və azadlıqlarının pozulması, günahtsız insanların həbs olunması barədə rəy formalaşdırmaq kampaniyası təsədüfdən və ya Mehman Hüseynov adlı şəxsin həbsi ilə əlaqədar başlamayıb. Məgər Mehman Hüseynovu respublikamızda tanıyan varmı ki, onu Avropada da tanıyırlar? Bu şouu qurmağın səbəbi hər kəsə yaxşı məlumdur. Azərbaycan bu il Qoşulmama Hərəkatına sədrlik edəcək. Məlum olduğu kimi, bu qurum dünyanın ən böyük təşkilatlarından. Qısa müstəqillik tarixində belə bir təşkilata sədrlik etmək hüququ qazanmaq hər ölkəyə nəsihət olmur. Bu, Azərbaycan Prezidentinin düşünülmüş strategiyasının nəticəsidir.

Biz belə şouları çox görmüşük. Özü də hər dəfə Azərbaycanda nüfuzlu beynəlxalq tədbir keçirilən ərzində. Görünür, Avropa Parlamenti bu dəfə də ölkəmiz haqqında şou quraşdırmağa tutarlı fakt tapa bilməyindən Mehman Hüseynov şousunda yararlanmaq istəyib, ancaq özü güllünə vəziyyətə düşüb. Çünki artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinin humanizm prinsiplərinə sadıqlığını alqışlayır.

Hüseynovla bağlı cənab Prezident İlham Əliyevə müraciət ünvanlayıb və məhkuma görə dövlət başçısından xahiş edilib. Müraciətdə dövlət başçısından M. Hüseynovun gənç olmasını, bir müddət əvvəl anasının vəfat etməsini, atasının ahlı yaşda olmasını nəzərə alaraq, biz və bizə qoşulan insan hüquqları müdafiəçiləri onun barəsində humanizm və mərhəmət nümayiş etdirilməsi xahiş edilib.

Dövlətimizin başçısı daim belə müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində ədalət və humanizm prinsiplərini rəhbər tutur. Bu dəfə də belə oldu. Cənab Prezident həmişəki kimi yenə də humanizm prinsiplərinə sadıqlığını nümayiş etdirdi.

Faktlar da təsdiqləyir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlət başçısının diqqət mərkəzində saxladığı zəruri məsələlərdəndir. Bu baxımdan, Avropa Parlamentinin qəbul etdiyi qətnamənin heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq, Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq istəyirdilər. Bu da ölkəmizin inkişafına paxılıqdan irəli gəlir.

Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru

Azərbaycan əleyhinə sifarişlə hazırlanmış “qətnamələr” gərəksiz kağız parçalarıdır

❑ **Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürekkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional integrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesinde fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.**

Sifariş xarakterli bu bədnam “qətnamə”nin həmmüəlliflərindən biri Rebekka Harms (Almaniya, Yaşılar qrupu) Sorosun təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir. Təsədüfi deyil ki, onun Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkilləri vardır. Onu da qeyd etmək lazımdır ki, Avropadan “International Media Support”, ABŞ-dən isə NED təşkilatının koordinasiya ilə Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasının əsas sponsorlarından biri də məhz C. Sorosdur. Uzun müddət ermənilərin iş ortağı hesab edilən Açıq Cəmiyyət İnstitutu bir sıra beynəlxalq təşkilatlar və QHT-lərin də əsas maliyyə dayəgədir. “Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”, Beynəlxalq Böhran Qrupu kimi təşkilatlar əsas gəlir götürənləridir. “Qətnamə”nin müəlliflərində ilk çıxış edən AP üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, Avropa Parlamentində keçirilən təcili dinləmələr ilə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan Xarici İşlər Nazirliyinə, nə də Azərbaycanın Brüsseləki səfirliyinə hər hansı müraciət daxil olmadıqı bildirilir. Bu baxımdan, sifarişlə hazırlanmış bu “qətnamə” Mehman Hüseynov amilindən istifadə edərək və qəsdən məsələni şışirdərk Azərbaycanla qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir.

Qeyd etmək vacibdir ki, müzakirələr zamanı çıxış edən, hər zaman insan hüquqlarından dem vurən AP üzvlərindən heç biri çıxışında Ermənistanın təəcüvkəz siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağılı Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum edilməsi,



eləcə də münacişinin 25 ildən çoxdur ki, həll olunmaması barədə bir kəlmə belə danışmadılar. Bu, Avropa Parlamenti üzvlərinin qərəzli, antimüsəlman və ikili standartlara söykənən siyasətinin göstəricisidir.

Müzakirələrdə çıxış edən Avropa İttifaqının (Aİ) ən yüksək səviyyəli rəsmisi, qurumun ticarət komissarı Sesilia Malmström Avropa İttifaqının məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini bildirirə qeyd edib ki, Aİ diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o, açıq ak-siyasını dayandıraraq və səhəhinə ciddi təhlükə yaradan vəziyyətə yoxdur.

Daha bir vacib bir məqam isə M.Hüseynovun qardaşı Emin Hüseynovun qətnamə üzrə səsvərmədən əvvəl AP üzvlərinə tələs içində elektron məktub ünvanlamasıdır. Məktubunda komissar Malmströmün çıxışında M.Hüseynovun açıq aksiyası keçirmədiyi sözlərindən böyük peşmançılıq keçirdiyi hiss edilən E.Hüseynov özü bunu “şok oldum” kimi yazır. Maraqlıdır o, yüksək səviyyəli Aİ rəsmisinin haqqıqlı dilə gətirəcəyini gözləmədiyi üçün şok keçirib, yoxsa əldə olunan razılıqla əməl etməyindən dərin məyusluq keçirib? Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi



sifariş əsasında qurduqları şouya inandırmağa çalışan Emin Hüseynovun səsvərmə öncəsi deputatlara istərik şəkildə yazdığı müraciət bir daha onu göstərir ki, bu insanı qardaşı Mehman Hüseynovun taleyi maraqlandırmır, o, bu oyundan əldə edəcəyi şəxsi maraqlarını güdür və onun havadarlarının sifariş etdiyi musiqini ifa edir.

Şübhəsiz ki, Avropa Parlamenti tərəfindən qəbul olunmuş bu “qətnamə” ikili standartların və ölkəmizə qarşı qərəzli münasibətin daha bir nümunəsidir. Qərbin bəzi dairələri və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənədlər”in qəbul olunması dinamik inkişafa malik, dünyəvi müsəlman ölkəsi olan Azərbaycana qarşı gözügötürməzlikdən qaynaqlanır. Bu, həmçinin Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Məlumdur ki, əvvəllər də Azərbaycana qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən qarayaxma kampaniyaları Azərbaycan dövlətinin müstəqil xarici siyasət yürütməsi ilə bağlı olur.

Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənç müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı antiəzərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktıdır. Şübhəsiz ki, bu “qətnamə”nin hazırlanmasında da erməni lobbisi, onun təsiri altında olan antiəzərbaycan dairələr, o cümlədən insan haqlarının müdafiəsi adı altında fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatlar, QHT və müxtəlif KİV nümayəndələri yaxından iştirak ediblər. Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyyatlar səsləndirməkdə davam edirlər. Elə bu səbəbdəndir ki, AP-nin qəbul etdiyi “qətnamə” barədə ilk məlumat məhz erməni mətbuatında işıqlandırılıb. Şübhəsiz ki, “qətnamə”nin qəbulunu onlar gözləyirdilər və bu məsələdə AP “dəyirmanına su tökənlər” kimi olduğu da artıq heç kəmə sirr deyil. Bu baxımdan, Avropa Parlamentinin qəbul etdiyi “qətnamə”nin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq.

Lakin bu da bir həqiqətdir ki, belə alətlərdən istifadə edən dairələr elə M. Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar.

Bu cür “sənədlər”in qəbul edilməsi hazırda Avropada Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyasında ikili standartlar və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü göstərir. Onu da vurğulamaq lazımdır ki, müxtəlif vaxtlarda Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr”də irəli sürülən iddialar yanlış məlumatlar əsasında hazırlandığından qərəzi xarakter daşıyır və gərəksiz kağız parçasından başqa bir şey deyil.

Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələrin bu cür təxribatçı hərəkətlərindən narazıqan Prezident İlham Əliyevin bir neçə il əvvəl Çexiya Prezidenti Miloş Zeman ilə mətbuat konfransında müxtəlif fikirləri xatırlatmaq yerinə düşər: “Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycanla qarşı əsaslı ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkəsinlər, gözəndənsinlər və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiciləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz... Azərbaycanı özünə tabe etmək istəyən xarici dairələrə də sözümdəndən ibarətdir ki, sizin bütün söyləriniz əbədsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz”.

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

❑ **Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirakı və forum çərçivəsində bir sıra mühüm görüşlər keçirməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının göstəricisidir və iqtisadi inkişafa mühüm təkan verir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.**

Deputat bildirib ki, forum global iqtisadiyyata yeni istiqamətlər verir: “Davos Forumu dünyanın iqtisadi beyin mərkəzi kimi səciyyələndirilir və hər il orada aparıcı dövlətlərin rəhbərləri, nümayəndələri iştirak edirlər, iri şirkətlər, korporasiyalar təmsil olunurlar. Burada səsləndirilən fikirlər, təkliflər global iqtisadiyyata



yeni istiqamətlər verir”.

A.Hüseynov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev son illər ardıcıl olaraq Dünya İqtisadi Forumunda iştirak edir: “Dövlət başçısının Davosda hər il dövlət rəsmiləri, iri şirkət rəhbərləri ilə görüşləri uğurla keçir və Azərbaycanın iqtisadi potensialı ilə bağlı fikir mübadiləsi

Azərbaycana maraq daha da artır

aparıılır. Budəfəki forum çərçivəsində cənab Prezident Dünya Bankının baş icraçı direktoru, “CISCO” şirkətinin icraçı vitse-prezidenti, BP qrupunun baş icraçı direktoru və digər nüfuzlu şirkətlərin rəhbər heyəti ilə səmərəli görüşlər keçirdi”.

Deputatın sözlərinə görə, burada diqqət çəkən məqamlardan biri də odur ki, forumu işıqlandıran bir sıra nüfuzlu televiziya kanalları Azərbaycanla maraqlarını, dövlətimizin başçısından müşahidə götürmək üçün müraciət edirlər.

A.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etməsi ümumilikdə xarici investorların Azərbaycana marağını daha da artırır: “Prezident İlham Əliyevin Davos Forumunda budəfəki iştirakı da ölkəmizə marağı daha da artıracaq, çünki Azərbaycanın iqtisadi potensialı genişlənib, Azərbaycan Bakı-Tbilisi-Qars, TAP, TANAP və bu kimi digər böyük iqtisadi layihələrin müəllifidir. Bu baxımdan forumda iştirak ölkəmizin iqtisadi inkişafına böyük bir təkan verəcək”.

Azərbaycan xalqı ölkəmizə qarşı təzyiq göstərməyə çalışan qara qüvvələrin qanunazid hərəkətlərini qətiyyətlə pisləyir və birmənalı şəkildə deyir: Sizin qara niyyətləriniz heç bir fayda verməyəcək! Azərbaycan müstəqil dövlətdir və heç kəs iradəsindən asılı olmayaraq müstəqil siyasət aparmır.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”

❑ **Düən AŞPA-da “Dezinformasiya və təbliğat kontekstində ictimai media xidməti” adlı qətnamə layihəsi ətrafında müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Q.Paşayeva Avropa ölkələrində Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri, o cümlədən AŞPA-da bu cür addımlar atan siyasətçiləri kəskin tənqid edib. Deputat çıxışında bildirib:**



Qənirə Paşayeva AŞPA-da Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri kəskin tənqid edib

“Dəyərli həmkarlarım, müasir dünyada yanlış xəbərlərin dövlətlər və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrilməsi hamımızı narahat etməlidir. Yanlış xəbər insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vurur, onların fəaliyyətlərinə təhlükə yaradır. Belə xəbərlərin geniş yayılması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə edilir, insanlar “dezinformasiya hücumu”na məruz qalırlar. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün daqiqə siyasət hazırlanmış həyata keçirilməlidir. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik. Yanlış xəbərlərin yayılmasının qarşısını almanın, onların mübarizədə ənənəvi KİV-lərin, informasiya agentliklərinin üzərinə mühüm vəzifələr düşür. Hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır. Informasiyanın

dəqiqliyini yoxlamaq jurnalistin borcudur. Saxta xəbərlər mübarizədə, onların yayılmasının aradan qaldırılmasında dünyanın aparıcı KİV-ləri ilə daha sıx əməkdaşlıq edilməlidir. Sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə dezinformasiyalara qarşı mübarizə aparmaq olduqca çətinədir. Ona görə də bu istiqamətdə saytlarımızdan birləşdirilməsinə ciddi ehtiyac var. Təəssüf ki, bu gün mətbuat, söz azadlığı adı altında dezinformasiya yayan KİV-lər və jurnalistlərin sayı artır. Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror da adlandırmaq olar.

Mənim ölkəm Azərbaycan bu məsələlərdə ciddi önəm verir, dezinformasiyalara qarşı mübarizə aparmır və bu istiqamətdə beynəlxalq təşəbbüsləri daim dəstəkləyir. Çünki Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Elə Avropanın bir sıra KİV-lərində daqiqə olma-

yan faktlar, yanlış məlumatlar əsasında Azərbaycana qarşı çox sayda dezinformasiyalara yol verilir. Və bu dezinformasiyaların əksəriyyəti məqsədlə olaraq yayılır. Bir sıra siyasi güclərin, diaspor və lobbilərin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın

dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir. Və təəssüf ki, bu dezinformasiyalar Azərbaycanla olmayan, ölkəmiz haqqında geniş bilgilərə sahib olmayan bir çox insanlarda yanlış düşüncənin formalaşmasına da səbəb ola bilər. Biz dezinformasiyalarla fəal mübarizə aparmaq istəyiriksə, o zaman, məsələn, elə öncə təmsil olunduğumuz bu təşkilatdan başlamalıyıq. Təəssüf ki, sadəcə KİV-lər, jurnalistlər, sosial şəbəkələr deyil, bəzi siyasətçilər də bir çox ölkələrlə bağlı dezinformasiyaların, yanlış məlumatların yayılmasında fəal rol oynayırlar. Biz Azərbaycana qarşı bu cür addımların burada dəfələrlə şahidi olmuşuq. Dezinformasiyalara qarşı sərt mübarizə aparmalıyıq. Burada ikili standartlara yol vermək olmaz. Terroru dəstəkləyən qrupların, radikallığı, nifrəti, islamofobiyanı və antisemitizmi gücləndirən qrupların sosial media və şəbəkələrdə artan fəallığı da hamımızı ciddi narahat etməlidir. Dezinformasiyalarla mübarizədə, bəzi məsələlərdə olduğu kimi ikili standartlara yol verilsə, mübarizənin effekti olmayacaq.

Hazırladı:
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

Qərəzli və ədalətsiz qətnamə

❑ **Son günlər Avropadakı bəzi antiəzərbaycan siyasi dairələri yenidən fəallaşıblar. Buna bariz nümunə olaraq Avropa Parlamenti tərəfindən qəbul olunan “Mehman Hüseynovla bağlı təcili qətnamə”ni göstərmək olar. Erməni lobbisinin aşkar təzyiqləri ilə hazırlanmış bu sənəd müstəqil Azərbaycana qarşı böhtandan başqa bir şey olmadığı üçün ölkə ictimaiyyətində dərin hiddət və qəzəb doğurub. Azərbaycan və Rusiya Jurnalistlər birliklərinin üzvü, ehtiyatda olan ediliyyə polkovniki Əfrəhim Təhməzov həmin qərəzli qətnamə ilə bağlı dedi:**

– Hesab edirəm ki, bu, qərəzli və ədalətsiz qərardır. Görünən budur ki, son illər müstəqil Azərbaycan dövlətinin bütün səhələrdə əldə etdiyi parlaq uğurlardan narahat olan bir sıra siyasi dairələr Mehman Hüseynov amilindən istifadə edərək və qəsdən məsələni şışirdərk Azərbaycana qarşı məkrli

siyasət həyata keçirirlər. Qətnamənin müzakirəsi zamanı çıxış edən, Azərbaycanda guya insan hüquqlarının pozulmasından dem vurən Avropa Parlamenti üzvlərindən heç biri nitqində nədənsə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində fundamental hüquqları pozulmuş 1 milyon-



dan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü, həmişə olduğu kimi, heç yadına belə salmayıb. Bu da, Avropa Parlamenti üzvlərinin riyaklılığını göstərir.

Halbuki, bu yaxınlarda Avropa İttifaqının Bakıda təmsil olunan diplomatik nümayəndələri M.Hüseynova baş çəkdikləri zaman onun açıq aksiyasını keçirmədiyini

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 13

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rabitə müəssisələri (operatorlar), həmçinin onların dillər və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” 2005-ci il 7 iyul tarixli 131 nömrəli, “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli, “Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiya Qaydaları və mənbələri”nin təsdiq edilməsi barədə” 2005-ci il 14 dekabr tarixli 225 nömrəli, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” 2005-ci il 15 dekabr tarixli 230 nömrəli, “Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaradıldığı radiomaneələrin qarşısının alınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 yanvar tarixli 3 nömrəli və “Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provaydere lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 18 yanvar tarixli 18 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. “Rabitə müəssisələri (operatorlar), həmçinin onların dillər və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 665, № 12, maddə 1226; 2014, № 6, maddə 747; 2015, № 6, maddə 776; 2016, № 9, maddə 1585) 2.1-ci bəndində, 4-cü və 6-cı hissələrində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869; 2007, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010, № 3, maddə 264, № 4, maddə 359, № 7, maddə 702, № 12, maddə 1122; 2014, № 3, maddə 321, № 10, maddə 1322; 2015, № 4, maddə 474; 2016, № 2 (II kitab), maddə 366, № 3, maddə 610, № 5, maddə 951, № 8, maddə 1431, № 9, maddə 1555, № 11, maddə 1955; 2017, № 1, maddə 131, № 3, maddə 510, № 8, maddə 1617, № 12 (II kitab), maddə 2504; 2018, № 6, maddə 1377, № 7 (II kitab), maddə 1630, № 8, maddə 1809; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 478 nömrəli və 18 dekabr tarixli 539 nömrəli qərarları) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 39-cu hissəsində “Dövlət Dəniz Administrasiyasının” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 225 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1225; 2008, № 10, maddə 932; 2009, № 2, maddə 142; 2014, № 6, maddə 747) ilə təsdiq edilmiş “Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və mənbələri”nin 7-ci, 8-ci və 9-cu hissələrində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230; 2006, № 9, maddə 822, № 11, maddə 1000; 2007, № 4, maddə

Bakı şəhəri, 21 yanvar 2019-cu il

387, № 10, maddə 1021, № 12, maddə 1337; 2009, № 2, maddə 144; 2010, № 6, maddə 558; 2012, № 9, maddə 925; 2014, № 1, maddə 69, № 6, maddə 747; 2015, № 5, maddə 660; 2016, № 9, maddə 1585; 2017, № 8, maddə 1612; 2018, № 1, maddə 129) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”nın 4-cü kateqoriyasının 3-cü və 4-cü sütunlarında, 5-ci kateqoriyasının 3-cü və 4-cü (hər iki halda) sütunlarında, 9-cu kateqoriyasının 3-cü və 4-cü sütunlarında “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, “10-İML” kateqoriyasının “ML8” bölməsinin üçüncü hissəsinin 3-cü və 4-cü sütunlarında “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, 7-ci kateqoriyasının 3-cü və 4-cü sütunlarında “Dövlət Mülki Aviasiya Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, 8-ci kateqoriyasının 3-cü və 4-cü sütunlarında “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin, 9-cu kateqoriyasının 3-cü və 4-cü sütunlarından “, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri çıxarılısın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 dekabr tarixli 238 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1237; 2014, № 6, maddə 747) ilə təsdiq edilmiş “Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaradıldığı radiomaneələrin qarşısının alınması Qaydası”nın 1.3-cü bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 36, № 5, maddə 472; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585, № 11, maddə 1929; 2017, № 12 (II kitab), maddə 2483; 2018, № 1, maddə 139) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.7-ci bənddə “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – RYTN)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – NRYTN)” sözləri ilə əvəz edilsin və həmin bənddən “Nəqliyyat Nazirliyi,” sözləri çıxarılısın;

6.2. 1.22-ci bənddə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “NRYTN” abreviaturası ilə əvəz edilsin;

6.3. mətn üzrə ismin müvafiq hallarında “RYTN” abreviaturası ismin müvafiq hallarında “NRYTN” abreviaturası ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 49; 2014, № 6, maddə 747; 2018, № 9, maddə 1938) ilə təsdiq edilmiş “Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provaydere lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.2-ci bənddə “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – RYTN)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)” sözləri ilə əvəz edilsin;

7.2. mətn üzrə ismin müvafiq hallarında “RYTN” abreviaturası ismin müvafiq hallarında “NRYTN” abreviaturası ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 14

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2006-cı il 27 yanvar tarixli 25 nömrəli, “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 28 yanvar tarixli 27 nömrəli, “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 fevral tarixli 40 nömrəli, “GOV. AZ domeninin inzibatlşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 31 mart tarixli 91 nömrəli, “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 1 fevral tarixli 22 nömrəli, “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2007-ci il 11 iyun tarixli 94 nömrəli və “Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri Qaydası”nın təsdiq edilməsi haqqında” 2007-ci il 13 iyun tarixli 96 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 54; 2009, № 10, maddə 846; 2012, № 12, maddə 1358; 2014, № 2, maddə 201, № 6, maddə 747; 2016, № 5, maddə 955; 2017, № 4, maddə 620) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılması ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 3-cü hissəsində “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Nəqliyyat” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə binaların, tikililərin, nəqliyyat vasitələrinin və müлкiyətində olan digər əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 3-cü hissəsində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş “Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təşkilatların və vətəndaşların müлкiyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 3-cü hissəsində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 56; 2008, № 1, maddə 39; 2014, № 6, maddə 747, № 9, maddə 1124; 2016, № 1, maddə 173; 2017, № 3, maddə 480) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş “Elektron imzanın yoxlanılma Qaydası”nın 3.2-ci bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən mərkəzin (sertifikat xidməti mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi Qaydaları” üzrə:

2.2.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – RYTN)” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)” sözləri ilə əvəz edilsin;

2.2.2. mətn üzrə ismin müvafiq hallarında “RYTN” abreviaturası

Bakı şəhəri, 21 yanvar 2019-cu il

ismin müvafiq hallarında “NRYTN” abreviaturası ilə əvəz edilsin; 2.2.3. Qaydalara əlavədə “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

2.3. həmin Qərarla təsdiq edilmiş “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nın 3.14-cü bəndinin birinci və ikinci cümlələrində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, 11.3-cü bəndində “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (bundan sonra – RYTN)” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (bundan sonra – NRYTN)” sözləri ilə və 11.4-cü bəndində “RYTN” abreviaturası “NRYTN” abreviaturası ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 188; 2008, № 1, maddə 46; 2009, № 10, maddə 853; 2016, № 4, maddə 780; 2018, № 7 (II kitab), maddə 1625) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissədə “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın 1.3-cü bəndinin birinci və ikinci cümlələrində, 2.2-ci, 3.1-ci, 3.5-ci, 3.7-ci və 3.8-ci bəndlərində ismin müvafiq hallarında “Nəqliyyat Nazirliyi” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 310; 2013, № 2, maddə 190; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2017, № 7, maddə 1493) ilə təsdiq edilmiş “GOV.AZ domeninin inzibatlşdırılması Qaydaları”nın 2.3-cü bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 182; 2009, № 2, maddə 144; 2014, № 2, maddə 216, № 6, maddə 747; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın 1.4-cü bəndində “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – RYTN)” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – RYTN)” sözləri ilə və 1.7-ci bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 699; 2011, № 4, maddə 373; 2016, № 12, maddə 2221; 2017, № 9, maddə 1749) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın 1.3-cü bəndində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyun tarixli 96 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 701; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri Qaydası”nın 1.3-cü, 2.4-cü bəndlərində, 2.5-ci bəndinin “Qeydlər”inin 1-ci və 2-ci hissələrində, 3.1-ci bəndində, 3.2-ci bəndinin birinci və ikinci cümlələrində, 3.4-cü bəndinin “Qeydlər”inin 2-ci hissəsində, 3.9-cu bəndində ismin müvafiq hallarında “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” yanında Dövlət Mülki Aviasiya Agentliyi” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 15

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismarcı sertifikatının verilməsi və digər dövlətdə verilməsi analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üzrə istismarcı sertifikatlarına olan tələblər”in təsdiq edilməsi haqqında” 2007-ci il 31 may tarixli 87 nömrəli, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 31 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 557) ilə təsdiq edilmiş “İstismarcı sertifikatının verilməsi və digər dövlətdə verilməsi analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarcı sertifikatlarına olan Tələblər”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bəndin ikinci abzasında “Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

1.2. 2-ci hissənin döürdücü, doqquzuncu, on üçüncü abzaslarında, 3-cü hissənin altında, 3.1-ci bənddə, 3.2-ci bənddə

(birinci və ikinci abzaslarında), 3.3-3.5-ci bəndlərdə, 3.6-cı bəndin birinci və ikinci abzaslarında, 3.7-ci bənddə, 4-cü hissənin altında və birinci abzasında, 5.1-ci bənddə (hər iki halda), 5.2-ci bəndin ikinci, üçüncü, on ikinci abzaslarında, 5.8-ci bəndin ikinci abzasında, 6.1-ci, 6.3-6.5-ci, 6.7-ci, 7.1-ci bəndlərdə, 7.2-ci bəndin “Qeyd”ində, 8-ci hissənin altında və birinci abzasında (hər dörd halda), 9.1-ci, 9.2-ci bəndlərdə, 10.2-ci, 10.3-cü bəndlərdə (birinci abzaslarında), 10.4-cü bənddə və 10.5-ci bənddə ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

1.3. 2-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi – Azərbaycan Respublikasında mülki aviasiyanın fəaliyyətinə nəzarət və dövlət tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə yaradılmış səlahiyyətli orqan;”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 445, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 12, maddə 1920;

2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. II bölmənin 12-ci hissəsində birinci halda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, ikinci halda “Rabitə və İnformasiya Texnologiyaları” sözləri “Rabitə və Yeni Texnologiyalar” sözləri ilə, 12.1-ci bənddə “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, 12.2-ci bənddə “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, “Mərkəzi” sözü “Xidməti” sözü ilə, 12.2-ci bənddə “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, 12.3-cü, 39-cu və 40-cı hissələr ləğv edilsin;

2.2. 12-cü, 39-cu və 40-cı hissələr ləğv edilsin;

2.3. aşağıdakı məzmununda 12.3-12.6-cı bəndlər əlavə edilsin:

“12.3. Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti

12.4. Azərbaycan Respublikasının

N

Təhsil naziri Dünya Təhsil Forumunda

Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 20-23 yanvar 2019-cu il tarixlərində Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir.

Təhsil Nazirliyindən aldığı məlumatda bildirilir ki, Ceyhun Bayramov forumun ikinci günündə "Təlim və tədrisin keyfiyyətinin yaxşılaşdırılması imkanları" adlı sessiyada çıxış edib. Nazir ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində aparılan işlər barədə ətraflı məlumat verib. Ceyhun Bayramov müəllim peşəsinin nüfuzunun artırılmasının sözügedən strategiyanın əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb. Həmçinin ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən təqaüd proqramı,



modul üzrə ixtisasartırmanın təşkili, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılmasının bu sahədə keyfiyyətə yeni mərhələnin başladığından xəbər verdiyini vurğulayıb.

Ceyhun Bayramov eyni zamanda Təhsil Nazirliyi tərəfindən təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər və həyata keçirilən pilot layihələrə dair məlumatı iştirakçıların nəzərinə çatdırıb.

Daha sonra nazir sessiya çərçivəsində forum iştirakçılarına suallarını cavablandırıb.

"Xalq qəzeti"

Ötən il 2 milyon kvadratmetrdən artıq yaşayış evləri tikilmişdir

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, il ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 1 milyard 313,8 milyon manat olmuş, onun 252,3 milyon manatı dövlət, 1 milyard 61,5 milyon manatı isə qeyri-dövlət

2018-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2084,7 min kvadratmetr və ya ötən illə müqayisədə 3,3 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir.



mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşmüşdür.

Ölkə vətəndaşları mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə şəxsi vəsaitləri hesabına 2018-ci ildə 13,7 min fərdi yaşayış evi tikmişlər ki, onların 23,3 faizi Bakı şəhərində, 19,5 faizi Naxçıvan Muxtar Respublikasında, 4 faizi Masallı, 3,9 faizi Sabirabad rayonlarında, 49,3 faizi isə ölkənin digər şəhər və rayonlarında inşa edilmişdir.

"Xalq qəzeti"

Məmməd MUSAYEV: Təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına ehtiyac var



Azərbaycanda gənclər arasında sahibkarların sayının artmasında maraqlıyıq

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O

bildirib ki, bu gün ölkəmizdə sahibkarlar üçün əlverişli şərait yaradılıb: "Sadəcə, daha çox təşəbbüslə çıxış etməyə, cəsarətə, əzmkarlığa ehtiyac var".

M.Musayev əlavə edib ki, Azərbaycanda gənclərin məşğulluğu ümumi məşğulluğun ən əsas tərkib hissələrindən biridir: "Keyfiyyətli orta, peşə və ali təhsil olmasa, gənclər üçün layiqli iş yerlərindən danışa bilmərik. Təhsil proqramlarının təkmilləşdirilməsinə, onların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına ehtiyac var".

Sülhməramlılarımız



Əfqanıstana yola düşdü

NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərən məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyindən aldığımız məlumatda deyilir ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkim və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

Alban kilsəsində

partlayıcı aşkar olunub



Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocalı Rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xocalı Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə qədim alban kilsəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Daxili

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə yanvarın 22-də saat 10:27-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 10:29-da Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Goranboy rayonu, Erək kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

İşlər Nazirliyinin Xocalı Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd B-30 partladıcısı aşkar olunmuş,

zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhəvmə ərazisinə daşınmışdır. Partladıcının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən cari ildə yanvarın 1-dən 20-dək 15 əməliyyat çağırışı əsasında 10 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Goranboy, Göygöl, Şəmkir, Tovuz rayonları, Şəki və Lənkəran şəhərləri ərazisində 2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, yol kənarına, dəniz

sahilinə baxış keçirilmiş, 7 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina zərərsizləşdirilmiş, 6090 kvadratmetr ərazi yerüstü yoxlanılmışdır.

"Xalq qəzeti"



Rusiyanın 32 regionunda döyüş sursatı hazırlayan və satan şəbəkə ləğv edilmişdir

Rusiyanın güc strukturları 32 regionda silah hazırlığı və satışı ilə məşğul olan 86 nəfərin fəaliyyətinin qarşısını almışdır.

Cinayətkarlar mülki silah və sursat nümunələrini döyüş silah-sursatına çevirərək satırlar. Axtarış-əməliyyat tədbirləri nəticəsində ölkə daxilində və xaricdə istehsal edilmiş 197 vahid odlu silah – 18 avtomat, 126 pistolet və revolver, 16 pistolet-pulemyot, 38 karabin və tüfəng aşkar edilərək müsadirə olunub. Müsadirə edilən silahlar arasında "RPO-A "ŞMEL" tipli reaktiv odsacan, iki ədəd RPQ-26 tankəleyhinə qumbaraatan, 11 qəlpəli əl qumbarası, 33 kiloqram partlayıcı maddə, 88 elektrodetonator, silahların 300-ə yaxın ehtiyat hissəsi, 4 min müxtəlif çaplı patron və onların hazırlanması üçün 9 mindən çox kompleksləşdirmə hissəsi vardır.

Ekspertizadan sonra FTX və DİN əməkdaşları qanunsuz silah hazırlanmasına və satışına, partlayıcı maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işi açacaqlar.

"Xalq qəzeti"



Niaqara şalaləsi qismən donub

Son günlər Kanada və ABŞ-ın şimal rayonlarında qeydə alınan güclü şaxta nəticəsində Niaqara şalaləsi qismən donub.

Turistlər və yerli sakinlər bu təbiət möcüzəsinin şəkillərini sosial şəbəkələrdə paylaşılıb.

Ötən həftənin sonundan Kanadanın şərq, mərkəzi və arktik rayonlarında 30-40, bəzi yerlərdə isə 55 dərəcə şaxta qeydə alınıb. ABŞ-ın şimal-şərq sahillərində Atlantik okeanı da qismən donub. Turistlər və Massaçusets ştatının sakinləri qabarmış dalgaların donmuş şəkillərini və video görüntülərini lentə almışlar.

Xatırladaq ki, Niaqara şalaləsi 1848, 1912, 1934-cü illərdə bütünlüklə donmuş, 2018-ci ilin əvvəlində isə qismən donmuşdur.

"Xalq qəzeti"



“Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır

☐ **“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən aldığımız məlumatda deyilir ki, Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır.**



12 may tarixindən etibarən aviaşirkət Bakıdan Ufa şəhərinə birbaşa uçuşlara başlayır. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Başıqırdistanın paytaxtı lou-kost aviaşirkətin Rusiyadakı altıncı istiqaməti olacaq. Belə ki, aviaşirkətin marşrut şəbəkəsinə hazırda Rusiyanın 5 şəhəri - Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan və Mineralniye Vodi şəhərləri daxildir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ufa marşrutu üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə

göyərtesində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Bütün yenilikləri və xəbərləri "Buta Airways"ın sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

- facebook.com/ButaAirways
- instagram.com/ButaAirways
- twitter.com/ButaAirways
- t.me/Buta_Airways

“Xalq qəzeti”

BEYNƏLXALQ MUĞAM MƏRKƏZİ AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot- 1. Keçirilən tədbir və konsertlərin reklamlarının videoçarxlarda və afişalarda Bakı şəhərində yerləşdirilməsi xidmətlərinin satın alınması .

Lot -2. Kitabların nəşri və çap işlərinin satın alınması .

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov prospekti 30 nömrəli (Yusif Əliyevdən , telefon- (012) 497-89-72) ünvandan ala bilərlər .

Iştirak haqqı lot-210 manat, lot-2 175 manatdır.

Hh-AZ20CTRE

000000000000004638301

VÖEN-1701066551

Bank-Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN-1401555071

M/h- AZ41NABZ

01360100000000003944

S.W.I.F.T: CTREAZ22

Fond-7

Büdcə təsnifatının kodu- 142340

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

Tender komissiyası

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Cəmiyyətin balansında olan nəqliyyat vasitələrinin servis xidmətlərinin satın alınması .

Lot-2. Cəmiyyətin balansında olan nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması .

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M. Hüseyn küçəsi 1 nömrəli (Əlaqələndiriji şəxs- Çingiz Fərziyevdən, telefon- 537-03-02) ünvandan ala bilərlər.

Iştirak haqqı Lot-1 200 manat, Lot-2 isə 150 manatdır.

Bank rekviziti

Hh- AZ33J-

TRE00000000000004048501

VÖEN- 9900062371

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ-

41NABZ01360100000000003944

S.W.I.F.T CTREAZ22

D-3 Büdcə təsnifatı kodu 142340

D-4 Fond-7

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü

qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır

(xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət

satınalmaları haqqında" Qanuna uyğun

keçiriləcəkdir. Iddiaçılar tenderdə iştirak

etmək üçün yuxarıda göstərilən sənədləri

(tender təklifi və bank təminatı istisna olmaqla) 31 yanvar 2019-cu il saat 17.00-

a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 fevral

2019-cu il saat 17.00-a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvan

na təqdim etməlidirlər. Göstərilən vaxtdan

gec təqdim olunan zərflər açılmadan geri

qaytarılacaqdır.

Iddiaçıların təklifləri 11 fevral 2019-cu

il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn

küçəsi1 nömrəli ünvanda açılaçaqdır.

Email: webmaster@aztv.az

Iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN TİBB İDARƏSİ

AÇIQ TENDER ELAN EDİR

Tender 7 lot üzrə keçirilir.
Lot-1. Dəftərxana, təsərrüfat mə-larının və dezinfeksiyaedici məhlulların satın alınması .

Lot-2. Tibbi avadanlıqların və şəkər ölçən aparat üçün striplərin satın alınması.

Lot-3. Tibbi avadanlıqlara texniki xidmətlərin göstərilməsi.

Lot-4. Dərman preparatlarının, sarğı ləvazimatlarının, şəkərli diabet üçün dərman və tibbi təyinatlı vasitələrin satın alınması.

Lot-5. Reaktivlərin satın alınması.

Lot-6. Narkotik testlərin satın alınması.

Lot-7. Diger məşin və avadanlıqların satın alınması .

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara, müvafiq sahədə iş təcrübəsinə malik olmalıdırlar. Bu tender üzrə satınalma müqaviləsi bağlandıqdan sonra 2019-cu il dekabrın 31-dək DIN-in Tibb İdarəsinə və ona tabe olan müalicə–profilaktika müəssisələrinə malların göndərilməsi, xidmətlərin yerinə yetirilməsi başa çatdırılmalıdır.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 200 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Azadlıq prospekti 161 nömrəli (əlaqələndirici

şəxs Nadir İskəndərovdan, telefon- 590-20-60) ünvandan ala bilərlər.
DIN-in Tibb İdarəsi
Hh- AZ288C-

TRE00000000000002078508

VÖEN- 1700341621

Bank- AR Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ-

41NABZ01360100000000003944

S.W.I.F.T: CTREAZ22

Maddə- 142340, fond -7

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq

olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-diger sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır

(xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

Iddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender

təklifi və bank təminatı istisna olmaqla) 13 fevral 2019-cu il saat 11.00-a

qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21 fevral 2019-cu il saat 11.00-a qədər Bakı

şəhəri, Azadlıq prospekti 161 nömrəli ünvanı təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Iddiaçıların təklifləri 22 fevral 2019-cu il saat 10.00-da Bakı şəhəri, Azadlıq

prospekti 161 nömrəli ünvanda açılaçaqdır.

Iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Təməzlik üçün kimyəvi vasitələrin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-iddiaçının maddi-texniki bazası (illik döviyyə, müştəri sayı və s.), silahıda qeyd olunan malların anbarda mövcudluğu (faiz nisbi), iddiaçının təcrübəsi (illər üzrə), iddiaçının tender təklifinin şərtlər toplusunda göstərilən tələblərə uyğunluğunu (təqdim olunmuş sənədlər üzrə) və qiymət təklifi.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara sahib olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli (əlaqələndirici şəxs- Turai Quluzadədən, telefonlar- (+99 412) 465- 09- 45; (+99 477) 277- 320) ünvandan ala bilərlər.

Iştirak haqqı 250 manatdır.

Hh- AZ53Aİ-

İB33010019444805754148

VÖEN- 4700664781

Bank- "Kapital Bank" ASC-nin Qusar rayon filialı

Kod- 200480

VÖEN- 9900003611

M/h- AZ-

37NABZ01350100000000001944

S.W.I.F.T: AİİBAZ2X

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının maddi-texniki bazası.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır

(xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

Iddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender

təklifi və bank təminatı istisna olmaqla) 5 fevral 2019-cu il saat 16.00 –a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12 fevral 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvanda təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Turai Quluzadə, əlaqə telefonları-(+99 412) 465 09 45; (+99 477) 277 32 60

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Iddiaçıların təklifləri 13 fevral 2019-cu il saat 17.00-da Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvanda açılaçaqdır.

Iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti

2019-cu ildə xarici ölkələrin yükdaşıyıcıları üçün “İcazə” blankları, yerli yükdaşıyıcılar üçün “NNAK” kitabçaları, “kvota” icazələri və sadələşdirilmiş vergi ödəyiciləri (daşıyıcılar) üçün “Fərqlənmə nişanları”, “Xüsusi fərqlənmə nişanlarının” və sair çap işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tenderdə iştirak etmək üçün müraciət edən şirkətlərə dair tələblər:

-satınalma müqaviləsinin bağlamaq səlahiyyəti olmalı;

- maliyyə durumu qənaətbəxş olmalı;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilmiş (və bu tenderin əsas şərtlər toplusu ilə daha köçürdülməyən edilmiş) müvafiq sahədə peşəkar və təcrübəli olmalı;

-texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə strukturasına malik olmalı;

- vergilər və digər icbari analoji hükmətd ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri ödəməlidirlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu (Bakı şə

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Təsərrüfat mallarının satın alınması.
Lot-2. Dəftərxana mallarının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar Lot-1 üçün 60 manat, Lot-2 üçün isə 90 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xaqani küçəsi 14 nömrəli ünvanda Məhkəmə Ekspertizası Mərkəzindən ala bilərlər.
Əlaqələndirici şəxsin telefonu-012498-05-43.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi
VÖEN- 1700326621
H/h- AZ34C-
TRE0000000000002088501
Fond -7 Maddə - 142340. Tender xərçi Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071

M/h- AZ41NABZ
01360100000000003944
S.W.I.F.T BIK CTREA22
İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə verilməkdir.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 18 fevral 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Xaqani küçəsi 14 nömrəli ünvanda yerləşən ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 19 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Tovuz Rayon İcra Hakimiyyəti başçısının Qovlar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Lot- 1. Şəhər ərazilərində küçələrin, parkların və meydanların təmizlənməsinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 80 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qovlar şəhəri, Şəhriyar küçəsi 1 nömrəli ünvandan (əlaqələndirici şəxs – Cəfərov Faiq Mansır oğlundan, tel- 055 222- 21- 47) ala bilərlər.
Təşkilat- Qovlar Şəhəri İƏD üzrə Nümayəndəliyi
Tovuz YXO
H/h- AZ 46 CTRE
00000000000002513533
VÖEN- 7300155331
Bank-"Kapital Bank"ın Tovuz filiali
Kod-200822
VÖEN- 9900003611
M/h-50371550
SWIFT BIK AIBB AZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Görülən işlər təqdim olunan cədvələ əsasən yerinə yetirilməlidir.
Sənədlər Azərbaycan dilində, iki nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 25 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 6 mart 2019-cu il saat 17.00-a qədər Tovuz Şəhər İƏD üzrə Nümayəndəliyinə (ünvan- Qovlar şəhəri, Şəhriyar küçəsi 1) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 7 mart 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

DİN-in Tibb İdarəsinə bilavasitə təbə olan A.Heydərov adına Respublika Hospitalı

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Dərman və sarğı ləvazimatlarının satın alınması.
Lot-2. Tibbi sərf materiallarının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvandan (əlaqələndirici şəxs – Xəyyam Qəhrəmanovdan, telefon – (012) 5906626) DİN-in Tibb İdarəsinə bilavasitə təbə olan A.Heydərov adına Respublika Hospitalının nümayəndəliyindən ala bilərlər.
Adı- DİN-in Respublika Hospitalı
VÖEN- 1500395041
ADI- Dövlət Xəzinədarlığı Agentliyi
KOD- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ

01360100000000003944
S.W.I.F.T. BIK. CTREA22
IBAN- AZ95CTRE
000000000000002077703
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçıların müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
-diger sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 fevral 2019-cu il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 5 mart 2019-cu il saat 15.00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvanda təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 6 mart 2019-cu il saat 15.00-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

BİLDİRİŞ

"Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" Publik Hüquqi Şəxs tərəfindən "Xalq qəzeti"nin 1 dekabr 2018-ci il tarixli nömrəsində dərc edilmiş təkliflər sorğusu üzrə Respublika Baytarlıq Laboratoriyası və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) nasaz "Agilent" markalı analitik cihaz və avadanlıqların təmiri xidmətlərinin satın alınmasında "SemAz" MMC, laboratoriyaların mövcud şəbəkə üzərindən agentliyin əsas şəbəkəsinə qoşulması, kəbelləşmə xidmətlərinin satın alınmasında "Caspel" MMC qalib elan olunmuş və qalib şirkətlərlə müvafiq satınalma müqavilələri imzalanmışdır.

Tender komissiyası

İctimai Televiziya və Radio Yayımları Şirkəti

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1 "DeckLink Studio 4K" kompüter platasının satın alınması.
Lot-2. "TC Elektronik DBMax" audio prossessorun satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli (əlaqələndirici şəxs-Ramil Əliyevdən, telefon- 012 430 13 16) ünvandan ala bilərlər.
Adı- "Kapital Bank" ASC-nin 1 sayılı Nəsimi filiali
Kod-200112
VÖEN- 9900003611
M/h - AZ37NABZ
01350100000000001944
S.W.I.F.T. - AIBBAZZX
Adı - İctimai Televiziya və Radio Yayımları Şirkəti

H/h -AZ11AIBB
33010019441102259111
VÖEN- 2000435761
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 26 fevral 2019-cu il saat 11.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 6 mart 2019-cu il saat 11.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 7 mart 2019-cu il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

“Su İdmanı Sarayı” MMC təmizlik xidmətinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1.Təmizlik xidmətinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Bağlanılacaq müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 150 (yüz əlli) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, akademik Əhad Yaqubov küçəsi 15 nömrəli ünvanda yerləşən "Su İdmanı Sarayı"ndan (əlaqələndirici şəxs- Behruz Zeynizadədən, telefon-055-530-99-98) ala bilərlər.
Təşkilat- "Su İdmanı Sarayı" MMC
H/h- AZ58PAHA-
38090AZNHCC0290048918
VÖEN- 1701859441
Bank- "PAŞA Bank" ASC
Kod- 505141
VÖEN- 1700767721

M/h- AZ82NABZ01350100000000071944
SWIFT- PAHAZZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir illik maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;

-iddiaçının tenderdə iştirakına təsir edə biləcək digər müvafiq məlumatlar.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 fevral 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 6 mart 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Səbail rayonu, akademik Əhad Yaqubov küçəsi 15 nömrəli ünvanda yerləşən "Su İdmanı Sarayı"nın tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 7 mart 2019-cu il saat 12.00-da Bakı şəhəri, Səbail rayonu, akademik Əhad Yaqubov küçəsi 15 nömrəli ünvanda yerləşən "Su İdmanı Sarayı"nda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Mil-Muğan Meşə Meliorasiya İdarəsi

2019-cu ildə istismar tədbirləri üçün mal-materialların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Mexanizmlər üçün ehtiyat hissələrinin və cari təmirə lazım olan mal-materialların satın alınması.
Lot-2. Avtomagınlar üçün ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Saatlı rayonu, Mollavəzil kəndində yerləşən Mil-Muğan Meşə Meliorasiya İdarəsindən (əlaqələndirici şəxs – M.Əgəyevdən, telefon - 02128-52064) ala bilərlər.
Təşkilat: - Mil-Muğan Meşə Meliorasiya İdarəsi

VÖEN- 6700036591
Saatlı YXO
H/h- AZ 72 CTRE 00000000000002104501
VÖEN- 6700050671
"Kapital Bank"ın Saatlı filiali
Kod- 200598
VÖEN- 9900003611
M/h-AZ37 NABZ 01350100000000001944
S.W.I.F.T.BIK A.I.I. BAZ 2 X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 21 fevral 2019-cu il saat 18.00-a qədər Saatlı rayonu, Mollavəzil kəndində yerləşən Mil-Muğan Meşə Meliorasiya İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 22 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti atıcılıq stendi üçün malların və texniki baxışın satın alınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs Tural Quluzadə, telefon- (077) 277-32-60.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 28 yanvar 2019-cu il saat 17.00-dan gec olmamaq şərtlə yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri 29 yanvar 2019-cu il saat 15.00-da Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti təlimçilər üçün idman vasitələrinin satın alınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs Tural Quluzadə, telefon- (077) 277-32-60.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 28 yanvar 2019-cu il saat 17.00-dan gec olmamaq şərtlə yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri 29 yanvar 2019-cu il saat 16.00-da Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi Publik Hüquqi Şəxs ofis icarəsi xidmətinin satın alınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvana (əlaqələndirici şəxs – Günay Məhərrəmovaya, telefon- (012) 598-42-19) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak

etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 30 yanvar 2019-cu il saat 16.00-dan gec olmamaq şərtlə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 31 yanvar 2019-cu il saat 15.00-da Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Xarici xəbərlər

Belçika

"MasterCard" cərimələnilib



"MasterCard" ödəmə sistemine Avropa bazarındakı üstün mövqeyindən sui-istifadə hallarına yol verdiyi üçün cərimə tətbiq edilib.

Məlumata görə, Avropa Komissiyası "MasterCard" ödəmə sistemini bazardakı üstün mövqeyindən sui-istifadə hallarına, Avropa biznes qurumları üçün vahid bazar daxilindəki alternativ və daha sərfəli xidmətlərdən yararlanmaq imkanlarını məhdudlaşdırdığına görə 570,567 milyon avro məbləğində cərimələyib.

Məlumatı TASS yayıb.


İsveçrə

Yeni nanorobot yaradılıb

İsveçrə mühəndisləri insanın qan damarları vasitəsilə hərəkət edən nanorobot icad ediblər. Qurğu gəraitdən asılı olaraq hərəkət istiqamətini, forma və ölçüsünü dəyişə bilir. Mütəxəssislərin vəzifəsi kapilyarlara yerləşən robotun yaradılmasından ibarət olub.

Nanorobot bütün lazımi sınaqlardan keçib və tezliklə onun konstruksiyasının təkmilləşdiriləcəyi gözlənilir. İxtiranın digər üstünlüyü isə onun qiymətinin ucuz olmasıdır.

Informasiyanı "Planet Today" yayıb.



İsveç

Şirkət 200 mindən çox avtomobilini geri çağırıb



İsveçin "Volvo" avtomobil konserni yanacaq sistemində problemlərin yaranması ilə əlaqədar dünyanın hər yerindən 200 mindən çox avtomobilinin geri çağırıldığını elan edib.

Bildirilir ki, hazırda konsermdə bu problemə bağlı hər hansı şikayət qeydə alınmayıb. Lakin üzə çıxarılan qüsurlar onsuz da aradan qaldırılmalıdır. Bu, şirkət tərəfindən ehtiyat tədbiri kimi nəzərdən keçirilir. Məlumat üçün qeyd edək ki, şirkət detalları pulsuz əvəzləyəcək.

Məlumatı "Auto.ru" yayıb.

Çin

Yeraltı tunel istifadəyə verilib

Honkonqun mərkəzində tikintisi 4,6 milyard dollara başa gələn avtomobil tunelinin açılışı olub.

Tikinti işləri 10 il davam edən yoldu. Tünelin uzunluğu 4,5 kilometrdir.

Qeyd edilir ki, layihənin əsas məqsədi yollardakı sıxlığı azaltmaqdır. Həmçinin bildirilir ki, əvvəllər Honkonqda maşınla getmək yarım saat başa gəlirdisə, indi bu rəqəm 5 dəqiqəyə enib. Yoldan istifadə pulsuzdur.

Məlumatı RİA "Novosti" yayıb.

Türkiyə

Yeni transfer



"Başakşəhər" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bildirilir ki, Super Liqa təmsilçisi "Şanxay Şenxua"dan Demba Bani transfer edib.

33 yaşlı forvard mövsümün sonuna qədər icarə əsasında "Başakşəhər"ə çıxış edəcək. Karyerası ərzində "Nyukasi", "Çelsi", "Beşiktaş" kimi klublarda forma geyinən Demba Ba, 22 dəfə də Senegal millisinin uğurları üçün çalışıb.

Informasiyanı "Goal.com" yayıb.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Rusiyalı nazir ABŞ-ın iqtisadi sistemini tənqid edib

ABŞ özünün iqtisadi problemlərini həll etmək əvəzinə ölkə xaricində, xüsusən Rusiya və Çin in təmsilində düşmən axtarır. Belə bir bəyanatla Davos forumunun iclaslarından birində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin çıxış edib. Məlumatı RİA "Novosti" verib.



"Problem Tramp administrasiyasında deyil, ABŞ-ın siyasi sistemindədir. Onlar ölkədə, sosial-iqtisadi siyasətdə olan real problemləri həll etmir, düşmən tapmaq və bu siyasi oyunda udmaq istəyirlər", -- deyir Oreşkin bildirib. Nazir qeyd edib ki, bu cür yanaşma təkcə Rusiyaya deyil, Çinə qarşı da nümayiş etdirilir: "Onlar düşmən axtarış ilə ABŞ əhalisinin narazılığının qarşısını almaq istəyirlər. Ticarət

mühəribəsinin mahiyyəti budur. Buyurun, sizin yoxsulluğunuzun, gəlirlərinizin artmamasının, səhiyyə və təhsil xərclərinin çoxalmasının əsas səbəbi Rusiyadır, Çindir. Onlar xaricdəki düşmənləri günahlandırmağa çalışırlar, əslində isə əsl düşmən ölkənin daxilindədir. Bu, iqtisadi siyasətdəki uzunmüddətli struktur problemləridir".

Oreşkin etiraf edib ki, Rusiyada da çoxlu struktur problemləri var, hökumət onları həll etməyə çalışır. Artıq ölkənin makroiqtisadi sistemində bir sıra dəyişikliklər həyata keçirilib və indi iqtisadiyyatın davamlı inkişafı üçün investisiya mühitini yeni səviyyəyə qaldırmaq üzrə işlər görülür: "Biz ölkənin daxilində lazım olan işlərlə məşğuluq, həllini gözləyən çoxlu ağır, böyük problem var, bunları qısa müddətdə həll etmək mümkün deyil".

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Ölkənin adının dəyişdirilməsi təklif edilib

Qazaxıstanın adının Qazax Respublikası ilə əvəzlənməsi üçün iqtidaryönlü Ak Yol Partiyasının nümayəndəsi Azat Peruaşev Baş nazirə müraciət edib. Bu barədə "Anadolu" agentliyinin məlumatında bildirilir.



Partiya nümayəndəsi müraciətində bunları bildirib: "2020-ci ildə müstəqil Qazaxıstanın dövlətliyində platforma olan SSRİ tərkibində Qazax Respublikasının yaradılmasının 100 illi tamam olacaq. Demokratik Ak Yol Partiyası dövlət səviyyəsində Qazax Respublikasının 100 illik yubileyinə diqqət ayrılmasını və bu tarixi layiqli qeyd etməyi təklif edir.

Azat Peruaşev ölkənin rəsmi adının yenidən Qazax Respublikasına qaytarılması məsələsini nəzərdən keçirməyi təklif edib.

"Bu təşəbbüsü hələ beş il əvvəl Nursultan Nazarbayev irəli sürmüşdü. Hesab edirəm ki, dövlət başçısının təkliflərini reallaşdırmağın vaxtı yetişib. Hər şeyi öz adı ilə çağırmaq, qaraya qara, ağa ağ, qazaxlara isə qazaxlar demək lazımdır", - deyir o bildirib.

Siyasətçi "Qazax Respublikası" adının artıq formalaşmış "Qazaxıstan" ilə birlikdə istifadə olunmasının zəruriliyini də vurğulayıb.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"



Çinin Qiymətli Kağızlara Nəzarət Komitəsinin sədr müavini Fan Sinhay Davosda keçirilən Dünya İqtisadi Forumunda ölkəsinin ABŞ-ın borc öhdəlikləri bazasına qoyulan investisiyaların həcmiini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını bildirib. Bu barədə RİA "Novosti" xəbər yayıb.

ABŞ-ın dövlət borclarına qoyulan investisiyalar azaldılmayacaq

Çin nümayəndəsinin sözlərinə görə, rəsmi Pekin xaricə sərmayə qoymalıdır, ABŞ dövlət istiqrazları bazarı isə bunun üçün ideal yerdirdir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Çin 1,1 trilyon dollardan çox dəyərə malik ABŞ xəzinə istiqrazlarına sahibdir və ABŞ-ın ən böyük xarici kreditörüdür.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

Tovuz Rayon İcra Hakimiyyəti 2019-cu ildə aşağıda göstərilən işlərin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot-1. Abadlıq işlərinin satın alınması.
Lot-2. Yolların təmiri işlərinin satın alınması.
Lot-3. Mənzil fondunun təmiri işlərinin satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot -1 və lot-2 üçün hər birinə 80 manat, lot-3 üçün isə 60 manat məbləğdə iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tovuz şəhəri, Əzizbəyov küçəsi 3 nömrəli ünvandan ala bilərlər.

Əlaqələndirici şəxs – Məmmədov Mübariz Məmməd oğlu.
Təşkilat: Tovuz Rayon İcra Hakimiyyəti
Tovuz YXO

H/h- 32051019448200201182
VÖEN- 7300145781
Bank- "Kapital Bank"ın Tovuz filiali
Kod- 200822
VÖEN- 9900003611
M/h- 0137010001944
SWIFT BIK AIBAZZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında

müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 26 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikitəqat zərflərdə 6 mart 2019-cu il saat 17.00-a qədər Tovuz Rayon İcra Hakimiyyətinin tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılarının təklifləri 7 mart 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Hava proqnozu

☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kelbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 0-5 dərəcə şaxta , gündüz 3-8 dərəcə isti olacaq.
☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.
☞ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ararib güclənəcək.

Gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti , dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
☞ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Haçıqabul, Salyan, Neftçala rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çişkin olacaq. Qərb küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1-4, gündüz 8-10 , dağlarda gecə 0-2 , gündüz 7-11 dərəcə isti olacaq.



Dünya Bankı Türkiyənin irriqasiya sistemlərinin modernləşdirilməsinə kredit ayırıb

Nazirliyin və Dövlət Su İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə həyata keçirilir.

Bu arada Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ildə Türkiyə iqtisadiyyatına 1,14 milyard dollar sərmayə yatırmaq barədə planını açıqlayıb. Bankın rəsmisi Arvid Tu-

erkner "Anadolu" agentliyinə eksklüziv müsahibəsində deyib ki, 2018-ci ildə regionda bir sıra gərgin geosiyasi problemlər yaşansa da, AYİB rəhbərliyi Türkiyə ilə

bağlı öhdəliklərinə sadıq qalıb. A.Tuerkner əmindir ki, təmsil etdiyi bankla Türkiyə hökuməti arasında işgüzar əlaqələr bundan sonra da uğurla davam etdiriləcək.

M.HACIXANLI, "Xalq qəzeti"

Suriyada dinc sakinlər həlak olublar

Suriyanın "SANA" agentliyinin məlumatına görə, ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində Deyr-əz-Zor əyalətində dinc sakinlər həlak olublar. Həlak olanlar arasında qadınlar və uşaqlar da var.

Xatırladaq ki, bazar günü ABŞ başda olmaqla koalisiya qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində 30 dinc sakin həlak olub. Onlar üç ailənin üzvləri idilər.

Qəzənci QASIMOV, "Xalq qəzeti"

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" Publik Hüquqi Şəxs

serverlərin və kompüter aksesuarlarının satın alınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvana (əlaqələndirici şəxs – Günay Məhərrəmovaya, telefon- (012) 598-42-19) müraciət edə bilərlər. Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 30 yanvar 2019-cu il saat 16.00-dan gec olmamaq şərtlə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Kotirovka təklifləri 31 yanvar 2019-cu il saat 15.00-da Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Daşkəsən Rayon Mərkəzi Xəstəxanası

2019-cu ildə aşağıdakı malların satın alınması və xidmətlərin yerinə yetirilməsi üçün kotirovka sorğusu elan edir

- Mətbəə xərclərinin satın alınması.
- İdarənin digər xərclərinin satın alınması.
- Dəftərxana və təsərrüfat mallarının satın alınması.
- Tibb müəssisələrinin cəmi təmirinin satın alınması.
- Avtomaşınlarla ehtiyat hissələrinin satın alınması.
- Yumşaq inventarların satın alınması.
- İnventarların satın alınması.
- Avadanlıqların satın alınması.
- Tibb müəssisələrinin əsaslı təmirinin satın alınması.
- Digər məşin və avadanlıqların satın alınması.

Kotirovka təklifləri elan dərc edildikdən sonra bir ay müddətində aşağıdakı ünvana təqdim olunmalıdır. Telefon- 022-21-5-40-22. Ünvan- Daşkəsən şəhəri, A.Abdullayev küçəsi 1a.

✓ "Bəhrəmətə tikinti materialları" ASC-nin AZ1001001689 qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 2 (iki) manat olan 118427 (bir yüz, on səkkiz min dörd yüz iyirmi yeddi) ədəd sənədsiz, adi, adlı sahmi silinərək dövryyədən çıxarılır.

✓ Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Aloyev Rəhim Rəhim oğlunun adına verilmiş tələbə bileti iddiyi üçün etibarlı sayılır.

Allah rəhmət eləsin

Yaxın qohumları və "İnteryer dizayn" şirkətinin kollektivi Hicran Qurbanova və qardaşlarına anaları

PƏRİNAZ ƏLƏKBƏROVANIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznlə başsağlığı verir.

Yaxın qohumları və "İnteryer dizayn" şirkətinin kollektivi Hicran Qurbanova və qardaşlarına bacıları

MAHİRƏ QURBANOVANIN

vaxtsız vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətti), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7244
SİFARIŞ 237
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00